

"Aşıqi-sadiq oldurur Həq yoluna şəhid ola..."

Şairin edamı barədə fərman hansı zəmində verildi və necə icra olundu?



Saadat Şixiyeva

"Mədəniyyət.AZ" jurnalının İmadaddin Nəsiminin 650 ilik yubileyi ilə əlaqədar hazırladığı xüsusi buraxılışda, demək olar ki, dahi şair və mütəfakkirimizin inkiyadak hayat və yaradıcılığının məlum əsas məqamları əhatə edilib. Qalır birca dövrü, ictimai-siyasi mühiti, 6 əsr bundan öncəki dəhşətli edam qərarı və icrasına aydınlıq gətirmək... Bununla əlaqədar Nəsimişunas alim, AMEA Şərqsünnaslıq Institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfa doktoru, dosent Saadat Şixiyevaya müraciət etdi.

- **Saadət xanım, Nəsiminin yaşıdığı dövrün siyasi gəlışmalarını incələyərək hürufilik cərəyanına toxunmamaq mümkün deyil. O, islamqa qarşı etiraz hərəkatı sayila bilərmi?**

- XIV əsrde meydana gəlmış hürufilik islamə zidd hərəkat deyildi. Əvvəla ona görə ki, hürufilərin əsaslandığı ideoloji baza elə Quranın özü, onun təfsirləridir. Təriqətin banisi Fazlullah Nəsimi "Cavidannama"ni Quran ayalarının şəhri şəklində yazmış. Özü də onu Quranın tavili kimi qəbul edirdi. Fazlullah "sahibi-tavili-Quran", yəni "Quranın şəhrinin sahibi" deyirdilər.

Bu baxımdan Fazlullahın məqsidi islamə alternativ cərəyan yaratmaq deyildi. Məqsəd Quranda söylənmiş bəzi gizli mətləbləri açıqlamaq və o sırın üzərində pərdəni qaldırmak idi. Ona görə

də nə hürufiliyi islamə zidd bir hərəkət seja, nə də Fazlullahın "Cavidannama"ni Quran aleyhinə yazılmış əsər kimi dəyərləndirə bilərik.

Fazlullahın özü çox ciddi mədrəsa təhsili görmüşdü, baş qazinin oğlu idi, çox fərqli bir mühitdə yetişmişdi, olduqca mütəaliəli şəxs idi. O, ham Quranın özüne və təfsirlərinə, həm də dövrünün fəlsəfi düşüncəsinə balad idi. Bu baxımdan bəzən ilk baxışda təvillərində Quranə zidd məqamları görmək olur, amma son nəticədə məqsəd, tabii ki, islamqa qarşı çıxməq deyildi.

Sadəcə həmin təfsir və şərhlərdə islamı təfsirlərlə bəzən səsləşməyən məqamlar var. Fazlullah Nəsimi bəzən İncilə, Tövratda, İncilda, Quranda kəsişən məqamlara diqqət yönəldirdi, sanki diniñar arasında barışdırıcı, yaxud birləşdirici mövqədə dayanırdı. Ümumi mənzərə belədir – Fazlullah Nəsimi "Cavidannama"ni Quranın şəhri olaraq yazılıb və bəzi tədqiqatçıların iddia etdiyi kimi, onu səmavi kitablar səviyyəsində kitab saymırıd.

- **Şair barədə niyə məhz bəla dəhşətli edam qərarının verilməsi daimi müzakirə mövzusudur. Ona başqa cəza verila bilməzdim?**

- Sevimli şairimizin ömrü yolunun son döngələrini izlədikdə çox fərqli mənzərə nəzərə çarpır. Taqriban 1409-cu ildən az önce o, Şəm və Hələb torpaqlarında hürufiliyi şeyxi məqamına yiyələndi və qısa zamanda xeyli şöhratləndi. İndi Yaxın Şərq adlandırdığımız Şəm torpağında sözü keçərələrə, bir sultan qədər nüfuz qazandı.

Bu qədər qüdrətli, kütülələr üzərində böyük təsirə malik olan Nəsimi Zülqədər bayılardından Nəsrəddin və qardaşı Əli bəy, həmçinin onun edam hökmündə adıçəkilən Qarayürük Osman bəylə siyasi ittifaqı girmimişdi. Xatırlatmalyiam ki, Qarayürük Osman Şah İsmayı Xatain'in babasının babasıdır.

Misir sultani Şeyx al-Müayyad al-Mahmudi dən galən fərmandə belə deyilir: Nəsiminin başı kəsilsin, dərisi soyulsun, 7 gün Hələbdə car çəkilsin, qolu və əli kəsilsərək Nəsrəddin bəy Zülqədərə, onun qardaşı Əli bəyə və Qarayürük Osmanə göndərilsin. Cünki Nəsimi onlarıñ da etiqadını pozub. Gördüyüñ kimi, burda səhəbət başı kəsiləndən sonra dərisinin soyulmasından gedir və fərmanın başqa cür icrası heç inandırıcı deyil.

Yeri galmışkən qeyd edim ki, bu, fitva deyildi, fərman idi. "Etiqadını

pozmaq" dedikdə, Zülqədər bayılının, eləcə də Şah İsmayılin babasının hürufilik təriqətini qəbulu və ya ona rəğbatı nəzərdə tutulurdu. Bu cəhəta inkiyadək kimse diqqət yetirməyib.

Bəzi tədqiqatçılar şairin yalnız üzünün dərisinin soyulması barədə yanlış məlumat yayırlar. Amma "üz dərisi soyulmaq" deyə hökm yoxdur. Fərmando deyilir ki, Nəsiminin başı kəsilsin, dərisi soyulsun. Orta çağ edam şəkillərinə dair tədqiqatlara müraciət etdikdə məlum oldu ki, dəri dabandan soyulmuş. Nəsiminin diri-dirisi dərisinin soyulması da ona xalq məhəbbətinin ifadəsidir. Nədənsə həmkarlarız məsələni fərgi yöndə yazar, "Nəsiminin dərisi heç soyulmayıb" variantını da işlədlər.

Onun diri-dirisi dərisinin soyulması və həmin zaman şeir söyləməsi də xalqın şairə məhəbbətindən yaranmış afsanadır. İnsanın fiziooli həli belə məqamda şeir deməyə imkan vermir. Orta əsrlər qaynaqlarında yazılır ki, diri-dirisi dabandan dərini soymaq ənənəsi olub, amma daban soyulan kimi insan huşunu itir. Şairin edam sahnəsində şeir deməsi rəvayəti yeganə olmayıb onun haqqında yaranmış coxşayı mənqəbələrdən biridir. Məsələn, Hələbin 12 qapısı var, hətta rəvayət olunur ki, Nəsiminin dərisi soyulunda öz dərisini cıynına atıb həmin qapılardan çıxır... Nəsimi ilə bağlı bu cür rəvayətlər oxudur.

- **Zülqədər bayları ilə Nəsiminin edam hökmünü verən Şeyx al-Müayyad arasında hansı konflikt vardır?**


- Arasdırımlardan məlum olur ki, qardaşlardan xüsusi Əli bəy uzun illər boyu, hatta həmin sultan Hələbin hakimi olduğu dövrdə da Şeyx al-Müayyadə qarşı çıxb. 1417-ci ildə Misir sultani Nəsimi haqqında edam fərmani veranda isə Əli bəy mövqeyində çəkiliş, üzrxalıq məktubu yazar, elçi və hədiyyələr göndər. Sultan isə bunu qəbul etməyərək, hiddətlə üzə çıxmamasını tələb edir və sonunda onu bağışlayı... Bu şəkildə qəfil mövqə dayışma təsadüf ola bilməz.

Əslində Nəsiminin bu qədər qəddarcasına öldürülməsi tamamilə siyasi niyyətlərdən qaynaqlanırdı və bunun kökündə hər hansı məzəbə və ya dini məzmun dayanırmır. Misir sultani Nəsiminin nüfuzunun güclənməsindən çəkiliş və onun siyasi iqtidər sahibləri ilə ittifaqından qorxur. Sultan heç edam hökmünü də birdən-birə vermir. Nəsimi aylarla habsxanada qalır. Habsxana günləri onu üzvə və sonda sultana şeir-məktubla müraciət edir.

Nəsiminin Şərqin 3 əsas dilindən istifadə ilə yazdığını bir qəsidişi var, həm madhiyyə, həm də həbsiyyə xarakterlidir. 0, həbsxanada çəkiliş əzəablara görə sultana müraciət edir ki, neçə aydır həbsxanada qalmışam, nəticə nə olur-olsun, bunlara son verilsin.

- **Məhkəmə necə keçirilir? Bu barədə tarixi sənədlərdə nə deyilir?**

- Nahiyət, Nəsimiye məhkəmə qurulur. Həmin prosesin təsviri tarixi qaynaqlarda bəzə gəlib çatmışdır. Mətnin diqqətli oxunuşu belə qənəətə gəlməyə əsas verir ki, sünnilik məzəbənin dörd qolundan



üçünün – malikilik, hənəfilik və hənbəlilik qolunun baş qazları burada iştirak edir. Hələbdə olan müxtəlif din xadimləri mahkəməyə calb olunur – coxunun adı "Kunuzuz-zəhab"da qeyd olunmuşdır. Onlar mahkəmədə Nəsimi ilə bağlı heç bir hökm vermirlər. Mahkəmədən din alımlarının heç biri Nəsiminin edam hökmüne imza atmır. Nəsiminin özünün bu məsələyə münasibətini sorusunda o, iki dəfa kəlməyi-şəhadəti deyib susur... Yəni artıq ölümə hazırlam...

Maraqlıdır ki, məhkəmənin ortasında içəri Çanəcqioğlu adlı bir nəfər daxil olur, Deyir ki, man sultanın yanından gəlirəm, mahkəmədə nə qərara galinsə, nəticəni sultana çatdırımlıyam. Din xadimləri deyirlər ki, sənin sözünlə Nəsimiye ölüm hökmü yaza bilmarık.

Məhkəməni idarə edən Halab hakimi Yaşbak ona deyir ki, istayırsanşa, fitvanı özün yaz. Həmin şəks hökmü yazar, orada olan qazılardan hər birinə imza atmaları üçün yaxınlaşır, lakin heç kim imza atmir. Yenidən məsələyə baxılmasında məhkəmənin qararı Misir sultana çatdırılır. Bir neçə gün sonra sultandan o qəddar edam fərmani galır...

- **Deməli, müstəbidin pərdəsi altında hakimiyətini qoruya...**

- Misir sultani bu fərmanın icrası ilə öz siyasi niyyətlərinə çatır. Onun dini təsəssübkeşlik adı altında siyasi niyyəti vardi. Nəsiminin edamından sonra illardır ki, ona qarşı olan Əli bəy mövqeyindən çəkiliş, üzrxalıq məktubu yazar. Bu məktubu alanda Misir sultani reaksiyası çox maraqlıdır. Məktub oxuyandan sonra Əli bayın qardaşları Nəsrəddin bəy və Nəsiminin edamından sonra sultanla müttəfiq olur və digər Türk bəyliliklərinə qarşı müharibələrdə iştirak edir.

Halbuki buna qədər bərabər qüvvələr kimi qarşı-qarşıya idilar, artıq Nəsimini aradan götürəndən sonra Misir sultananın iddiaları artmış kimi görünür, Əli bəyə çox iddialı xəbər göndərir. Əli bayın qardaşı Nəsrəddin bəy və Nəsiminin edamından sonra sultanla müttəfiq olur və digər Türk bəyliliklərinə qarşı müharibələrdə iştirak edir.

- **Bəla çıxır ki, Nəsimi də həmin siyasi proseslərin içinde idili...**

- Bəli, Nəsimi həlledici və yönəldici rolü öz üzərinə götürmüştü.

Əslində buna təaccüblənməməliyik. Çünkü bu, hürufilərin siyasi güc sahibləri ilə yeganə ittifaq yaratmaq təşəbbüsü deyildi.

Həla Fazlullah sağlığında Toxtamışın yanına canını Fəxrəddini göndər, Şirvanşahlarla ünsiyyət qurmağa çalışır, Əmir Teymura elçi göndər, onu öz etiqadına dəvət edir, Miranşahla çox yaxın dostluq münasibatları qurur.

Hürufi matnlərini bu kontekstdə araşdıranda ənənəvi təsəvvürlərdən fərqli mənzərənin şahidi olurq, onlar daim siyasi himayadır, axtarırdılar, bu niyyatla çox müxtəlif xanadanların nümayandalarına üz tutmuşlardır. Ən six siyasi ittifaqda olduları issə Qaraqoyunlular idi.

Amma "Məşhər" romanında və "Nəsimi" filmində yer aldığı üçün hər zaman hürufi-Teymuri münasibətlərinin nə şəkildə olması daha çox maraq doğurmuşdur. Əslində hər iki əsərdəki səhnə görkəmlili yaziçı Isa Hüseynovun taxayyülünün məhsuludur, əlimizdə şairin Əmir Teymurla görüşünü təsdiqləyən bir qaynaq və ya dəlil yoxdur, amma oğlu Miranşahla görüşməsi tam aqlabatandır. Çünkü hürufilərin Şirvana gəlişinə mahz Miranşah razılıq vermişdi. Fazlullahın ilk xəlifələrindən olan Əliyyül-Əla "Kürsinəmə" sənədə açıq

- Bu atrafda da mübahisələr var. Mənim qatı qənaətim belədir ki, Nəsimi şia məzħəbində olub. Özü deyir ki, imami məzħəbiyam. Həzrəti Əliya səmimi məhabəbəti var. Düzdür, sūni şairlərin da Həzrəti Əliya məhabəbəti böyükdür. Amma Nəsiminin əsərlərində Mehdi etiqadi qabarlıqdır, əsərlərində 12 imamın madhi yer alır. Onun şərində Həzrət Əlinin xüsusi məqamı var ki, kimsə ilə müqayisə oluna bilməz.

- **Şah İsmayıllı hakimiyəti illərində hürufiliyin davamçılarına himaya olundu.** Hökmədar-şairlər hürufilərin qarşılıqlı münasibətləri necə idid? **Şah Abbas dönməndə isə onlara qarşı sərt davranıldığı iddiyaları səslənir...**

- Nəsimidən sonrakı dövrədə hürufilər siyasi himayadır axtarışını davam etdirdilər. Qaraqoyunlular onların çox yaxın münasibətləri sonrakı dövrədə da davam etdi. Amma Qaraqoyunlu Cahanşahdan sonra onların fəaliyyət forması biza məlum deyil. Ağ-qoyunlular hürufiləri himaya edibmi – bu barədə məlumatımız yoxdur. Hürufilər bir də Şah İsmayıllı dövlətində üzə çıxırlar.

Şah İsmayıllı sarayında maliküs-süəra, yəni şairlərin başçısı məqamının sahibi olan Həbibə hürufilik tariqətindən idi. Şah İsmayıllı və onun babalarını madh edən Süruri və Tüfeyleli onun saray şairləridir. Şah İsmayıllı özü Nəsimini bir neçə şeirində rəğbətlə yada salır, hətta özünü onun ruhunun daşıyıcısı da sayır. O, şeirlərinin birində qeyd edir ki, əgər dediyimə inanmırırsa, onda Nəsimi sözünə müraciət edin:

*Könlüna gətirmə şəkk ilə güman,
Seyyid Nəsimiyə de, ol oldu şan,
Tanrı ilə min bir kalam söyləşən,
Ali Mədinəda, Musa Turdadır.*

Yəni Nəsiminin sözü və özü onun nəzərində çox ali məqam sahibidir. Şah İsmayıllı şeirlərində Fazlullahın da adını hörmətlə çəkir.

Mən öz araşdırılmaların əsasında belə bir nəticəyə gəldim ki, Şah İsmayıllı hakimiyətə gətirən batını zümrələrin içində hürufilər də olub. Şah İsmayıllı Fazlullahı, Nəsimi bu qədər rəğbəti həm də onu çəvraləyən insanların etiqadından qaynaqlanır.

Qənaətim belədir ki, hürufilər uzun illər, yəni Çaldırın döyüşüne qədər də Şah İsmayıllı atrafındadırlar. Çaldıranda məglubiyətdən sonra isə vaziyət bir qədər dayışır: Həbibə Anadoluya aparılır, Süruri Şah İsmayıllı sarayını tərk edir, yaxud onu da aparırlar – bu barədə dəqiq məlumat yoxdur. Nəbatı də bir hürufi şairidir, qaynaqlarda asır tutulub Anadoluya aparıldığı bildirilir. Çox güman ki, bu hadisə Çaldırandan sonra təsadüf edir... Bircə Tüfeylanın Çaldırından sonrakı tələyi hələlik bilinmir, ətrafında mübahisəli fikirlər mövcuddur.

Gördüyüümüz kimi, Çaldırana qədər hürufilər Şah İsmayıllı çevrəsindədir, sonra müxtəlif səbəblərdən tədricən uzaqlaşırlar. Hürufiliyin davamçıları nöqtəvilər isə bir də Şah Abbasın dövründə üzə çıxır və 7 il boyunca onunla müttəfiq olurlar. Bilirsiz ki, Şah Abbas hakimiyətə çox gənc yaşında galır. Isgəndər bay Münşinin



əsərindən məlum olur ki, o, daim nöqtəvilərin məclislərində iştirak edir. Günlərin birində həmin təriqətdə olan Yusif Sarrac – ona Yusifi-Nöqtəvi də deyilir – gizli məqsədlərini açır. Məlum olur ki, onların niyyəti hakimiyətə yiyəlanmakdır. Nöqtəvilər hürufilərdən də kəskin siyasətənmişdilər. Bunu başa düşündə Şah Abbasın məsləhətçiləri qatı qarar verirlər ki, nöqtəvilər ya həbs olunmalı, ya da öldürüləməlidirlər. Yusif Sarracın ölüm məsələsi çox maraqlıdır. Bunu deyim ki, Mirzə Fətəli Axundov "Aladanmış kəvəkib" də həmin hadisəni tarixi qaynaqlara uyğun şəkildə verib. Yusif Sarracın camaat içində nüfuzu yüksək idi, eynən Nəsimi kimi. Onu birdən-bira ödürüb bilmir, oyun oynayırlar. Xalq istayırdı ki, Şah Abbası devirib yerinə Yusif Sarracı hakimiyətə gətirsin. Ona görə də, Yusif Sarrac, xalq qarşısında şah elan olunur. Amma əslində o, ev dustağı edilir. Üç gün boyunca heç kəs təzə şahla ünsiyyət yaradıb məlumat ala bilmir. Nəhayət, hadisələri elə qururlar ki, guya sarayda cəxnaşma baş verir, ulduzların hökmü ilə Yusif Sarrac aradan götürülür...

- **"Ənalhäq - Həqq mənəm" ifadəsinin hürufilikdə yeri və izahı necadır?**

- Ənalhäq təkə Nəsimiye aid ifadə deyil. Daha öncə Həllac Mənsur da onu işlətmədi. Amma ifadənin kökü Qurani-kərimdən gəlir. Quranda Musa peygəmbərlə bağlı rəvayatda deyilir ki, o, qaralıqda ağacdə yanan od görür və səs eşیدir. Soruşur, sən kimsən? Cəvab alır ki: "Inni ənəllah", yəni mən, həqiqətan, Allaham. Orada səslənən "Inni ənəllah" ifadəsi sonradan Həllac Mənsurun dilində "ənalhäq"ə çevirilir: "ənə" – mən, Həqq -Allah... Bu, "Allah mənəm" demək deyil.

Sovet dövründə "ənalhäq" çox zaman yanlış interpretasiya olunurdu, Nəsiminin allahlıq iddiyasında olduğu vurguya deyilirdi. Əslində isə o, Allahın varlığını deyil, tam əksinə, öz varlığını inkar

eləyirdi. Bunun daha dəqiq açıqlamasını Mövlana Cəlaləddin Rumi "Fihı ma fih" əsərində qeyd edir: "O kəslər ki, "Ənalhäq" – "Mən Haqqəm" deyir, onlar həqiqəti söyləir. O kəslər ki, "mən Allahın bandasıyım" söyləir, onlar küfr edir. Çünkü ham özünən, ham də Allahın varlığını iqrar edirlər. "Mən Allaham" deyənlər öz varlığından keçmiş kimsələrdir, öz varlığını heçə çevirib, yəla sovurublar, artıq var olan Allahdır". "Ənalhäq"ə bəla yanaşmaya Nəsiminin şeirlərində də six-six rast gəlinir. Masalan bir şeirində deyir:

*Doldu vücdüm evi şənlik,
Məhv oldu, ey dost, məndə mənlik.*

- **Hürufilik niyə sonralar təriqət olaraq tarix səhnəsində çıxdı?**

- Hürufilik XVI əsrdən etibarən müxtəlif təriqətlərin, o cümlədən bəktəsiliyin, qaladəriliyin, digər təriqətlərin içində arıdı. Müasir dövrədə mövcud bəzi təriqətlərdə hürufiliyin izlərinin olduğu bildirilir.

Hürufilik çox mürakkəb, hər zaman adı siyasi konfliktlərlə, inteqrallarla əlaqələndirilən təriqət idi. Hürufilik matnlərini oxuyanda insan çox yorulur, hərflərin anımları, hərflərin arxasında duran sayılar, sayların bir-biri ilə münasibəti riyazi-falsafi təfəkkür tələb edir.

Hürufiliyin kütləvləşməsi əsasında Nəsimi ilə başlayır, geniş yayılan sonra da ikinci hayatını başqa təriqətlərdə tapır, dəha çox qaladəriliyin və bəktəsiliyin içində hall olaraq şəkil dəyişir. Yerini gəlmışkən, günümüzdə faaliyyətini davam etdirən əhl-i-həqərlər də özlərinin hürufilərdən bilir... ♦

Q.Məmmədov

şəkildə deyir ki, biz Miranşahdan razılıq aldıdan Şirvana gəldik. Onu da qeyd edim ki, Nəsimi Əliyyül-Əla vəsitsəsilə hürufiliyə daxil olmuşdu.

XIV əsr hürufilik qaynaqlarında Şirvanşah İbrahimin statusu Əmir Teymurdan asılılığı görə çox da ali göstərilər. Tarixi qaynaqlardan da belə görünür ki, Şirvanşahların siyaseti müstəqil deyildi, Əmir Teymurla razılıqlarındır. Azərbaycan və çevrəsinin hakimi olan Miranşah Şirvanşahın yanında da söz sahibi idi. Çünkü hürufilərin Şirvana fəaliyyətinə də Miranşah icazə verir. Hürufilik mətnlərindən "Kürsinəmə" də qeyd edilir ki, biz böyük sevinci hissə ilə gəmilərimizi dənizə salıq və Şirvana üz tutduq. Bu mənada ehtimal edirəm ki, onlar əran arazisindən, çox güman ki, Mazandaran tərafından gəmi ilə Xəzər dənizindən keçərək, böyük ümidiylər Şirvana gəlirlər, amma burada istadıkları rəğbəti gora bilmirlər.

- Hürufilərin məzħəbi ilə bağlı mübahisəli mülahizələr mövcuddur... Sizcə, bu baxış fərqliyi nədən irəli gelir?